

**XX** əsrda həqiqətən parlaq adlandırılara biləcək hadisə, müsbət duyğular oyanan bir tarix - 12 aprel başarıyyatın kosmosa yol açdığı gündür.

1961-ci ilin mahz bu günündə dünyada ilk dəfə olaraq Baykonur kosmodromundan pilot-kosmonavt Yuri Qaqarin "Vostok" kosmik gəmisi ilə orbitə çıxaraq Yer kürəsi ətrafında dövr edib və uğurla yerə enib. Bununla da kosmosun fəthi erasının əsası qoyulub, planetimizdə kosmos dövrü başlanıb. Bəli, 12 aprel Ümumdünya Aviasiya və Kosmonavтика Günü kimi qeyd edilir.

Azərbaycanda kosmosa elmi məraqlı ötən əsrin əvvəllərindən meydana çıxb. Belə ki, 1959-cu ildə Astrofizika Sektoru və onun Pirqulu Astronomiya Stansiyasının əsasında, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanası yaradılmışdır. 1960-ci ildən isə müstəqil elmi-tədqiqat institutu kimi Azərbaycan SSR EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının alımları tərəfindən aparılan müşahidələr neticəsində müxtəlif planetlərin öyrənilməsində böyük uğurlar əldə olunmuşdur. Bu elmi nailiyyətlər Beynəlxalq Astronomiya İttifaqı tərəfindən yüksək qiymətləndirilmişdir.

"kosmos" tərəfindən təhvil alınıb.

Peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasına, sosial-iqtisadi inkişafə, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslerdə iştirak edərək ölkənin dünyada imicinin yüksəldilməsidir ki, bu sahədə də artıq xeyli əhəmiyyətli işlər görülüb.

"Azersky" peykinin imkanları həm 44 günlük Vətən müharibəsi, həm də post-müharibə dövründə bize böyük üstünlük lər qazandırdı. Cənab Prezidentin dəfələrlə vurğulduğu kimi, şanlı zəfərimizin qazanılmasında texnologiyanın bize verdiyi imkanlar xüsusi əhəmiyyət kəsb edir.

## Ölkəmiz dünyanın kosmik sənayesində öz mövqeyini möhkəmləndirir

Digər əlamətdar hadisələrdən biri də Azərbaycan Milli Aerokosmik Agentliyinin 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının tərkibində "Kaspıy" Elmi Mərkəzi kimi fəaliyyət göstərməsi və 1981-ci ildə onun bazasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinin yaradılmasıdır.

Qeyd edək ki, ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən bir çox layihələr həyata keçirilib. 2010-cu ildə hazırlı "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs yaradıldı. Dövlət başçısının imzaladığı "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklerinin orbitə çıxarılması haqqında" Sərəncamı və təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafi üzrə Dövlət Programı" ölkədə peyk texnologiyalarının yayılması və tətbiqi üçün geniş imkanlar açmış və müasir kosmik layihələrin həyata keçirilməsinə start verilmişdir. Bununla da müasir Azərbaycan tarixinin ənəmlı layihələrindən biri ilk telekommunikasiya peyki olan "Azerspace-1" 2013-cü il fevralın 8-də Kuru kosmodromundan orbitə buraxılıb.

"Azerspace-1" peyki Avropa, Afrika, Yaxın Şərqi, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Cənubi Qafqazda ilk və yegane peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi keşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri göstərir.

2014-cü ilin dekabr ayında Fransanın "Airbus DS" şirkəti və "Azərkosmos" arasında imzalanmış strateji əməkdaşlıq çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan "Azersky" "Azə-

Əslində, Azərbaycan 2015-ci ildən etibarən "Azersky" peykinin imkanlarını tətbiq etməklə Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın vaxtıla işğal altında saxladığı ərazilərdə düşmən təxribati nəticəsində baş vermiş yanğınları, qanunsuz kənd təsərrüfatı fəaliyyətini, torpaq və bitki-meşə örtüyünün vəziyyətini, yeni salınan yaşayış məskənlərini, qeyri-qanuni filiz hasilatını, fəaliyyətlərin monitoringini həyata keçirir. "Azersky" müşahidə peyki vasitəsilə ölkəmizin, dünyanın istenilən nöqtəsində baş verən bütün hadisələri daim müntəzəm olaraq izləyə və nəzarət edə bilirik. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azersky" peykinin xüsusi rolu vardır.

"Azersky" peykinin postmüharibə dövründə də mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulamaq lazımdır. Postmüharibə dövründə, azad olunmuş ərazilərimizin ölkə iqtisadiyyatına integrasiyasına, həmin torpaqların iqtisadi potensialının müəyyənləşdirilməsinə və tələb olunan infrastrukturun qurulması işlərində "Azersky" peykinin imkanlarından istifadə olunur. Paralel olaraq, azad olunmuş rayonlarımıza qayıdış planına əsasən peyk resursları vasitəsilə ərazilərin infrastruktur və relyef faktorlarına uyğun onların xüsusiyyətləri təhlil edilir. Peyklerin imkanlarından Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymış maddi zərərin məbleğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədile aparılan kompleks araşdırılarda istifadə edilir. Həmçinin, hazırda azad olunmuş ərazilərimizdə əsas məqsədlərdən biri intensiv kənd təsərrüfatı modelinin qurulmasıdır. İntensiv kənd təsərrüfatı öz-özülüyündə daha müasir həllər tələb edir. Buraya əsasən əkinçilik, ağıllı (smart) kənd təsərrüfatı daxildir ki, bunlar da kənd təsərrüfatı ərazilərinin hər bir nöqtəsinə fərdi yanaşmanı nəzərdə tutur.

"Azərkosmos" ASC-nin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi məqsədilə, "Azerspace-2" - telekommunikasiya peyki 26 sentyabr 2018-ci il tarixində uğurla orbitə buraxılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə xalqımız təbrik edərək deyib: "Bu gün ölkəmiz həyatında çox əlamətdar bir gündür. Bu gün "Azerspace 2" peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qəlebəsidir, dövlətimizin növbəti uğurudur. Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklerin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasetimizi göstərir".

Qeyd edək ki, 2019-cu ildə Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavтика Konqresində növbəti Konqresin 2023-cü ildə Bakı şəhərinin ev sahibi olacağı haqqında qərarın qəbul edilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münasibətini belə bildirmişdir: "Bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir... Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəsteklənməsi elbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın neticəsidir".

Azərbaycanda keçiriləcək konqres kosmik sektorun ekosistemini daha da inkişaf etdirmək, gələcək nəsillərə kosmosun əhəmiyyətini aşılamaq və ölkəmizdə kosmik sahədə təşəbbüslerə töhfə vermək baxımından yeni imkanlar açacaq.

Bəybala BƏYBALAYEV,  
"Respublika".